

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ**

**AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ**

# **Tarix, insan və cəmiyyət**

*Elmi-nəzəri və elmi-metodik jurnal*

**2022, 4 (37)**

**BAKİ-2022**

## **Tarix, insan və cəmiyyət**

Elmi-nəzəri və elmi-metodik jurnal № 4 (37), 2022

*Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.*

*Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2020-ci ildən tarix və antropologiya elmi istiqamətləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlər siyahısı”na daxil edilmişdir.*

### **REDAKSİYA HEYƏTİ**

**Tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov** (*baş redaktor*)

**Tarix elmləri doktoru, professor Abbas Seyidov** (*baş redaktorun müavini*)

**Tarix elmləri doktoru, professor İradə Hüseynova**

**Tarix elmləri doktoru, professor Anar İsgəndərov**

**Tarix elmləri doktoru, professor Oqtay Sultanov**

**Tarix elmləri doktoru, professor Xəqani Məmmədov**

**Tarix üzrə elmlər doktoru, professor Fəzail Vəliyev**

**Antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli**

**Tarix üzrə elmlər doktoru Eynulla Mədətli**

**Tarix üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva**

**Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yasin Qaraməmmədli**

**Tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyev**

**Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov**

**Tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova** (*məsul katib*)